



■ Solmaz Əhmədliqızı

27 fevral 2016

WWW. KASPI. AZ

QƏHRƏMAN SAYILDI

Şəhidlər qan tökdü vətən uğrunda,
Sarsıtdı bu qanlar Azərbaycanı.
Səsləndi ucadan şəhidlər adı,
Şəhid zirvəsindən gördük hər yanı.

Yan-yana düzüldü bir-bir şəhidlər,
Yaş fərqi onların heç sayılmadı.
Hər biri vətənə qurban olsa da,
Vətən tarixinə yazıldı adı.

Ananlar bir andı şəhid adını,
Bir adla yazıldı lövhəyə onlar.
Tarixə ayrıca tarix oldular,
Yerdə qalmayacaq tökülən qanlar.

ƏSGƏR ANANIN

Anaların ürəyində sevgi var,
Əksik olmur heç bir zaman duası.
Boylanar gözləri hər ulduzlara,
Ulduzun birini sanar balası.

Bilər ki, hər yanın ulduzları var,
Durubdu keşikdə ciyər parası.
İstər ki, əsgərlər mərd, igid olsun,
Əsgərdi Vətənin məğrur qalası.

QAÇQININ QƏLBİ SIZLAYIR

Qaçqının qəlbə sızlayır,
Ayrı düşüb öz yurdundan.



Bir intiqam həsrətiylə
Ürəyində çağlayır qan.

Qaçqının qəlbə sızlayır,
Bitməyən bir nisgili var.
Şaxta vurub taleyini,
Həyatından küsüb bahar.

VƏTƏN ZİRVƏSİ

Hər şəhid adına bir çıraq yanır,
Onlar ulduz kimi sayrışır gözə.
Şəhidin sönməyən odlu baxışı,
Deyirəm güc alıb ürəkdən sözə.

Şəhid zirvəsini duman, çən almır,
Şəhid ruhları da heç vaxt qocalmır,
Şəhidsiz vətəndə bayraq ucalmır,
Şəhidlər fəxrdir Azərbaycanın.

Vətən səmasında gəzir həmişə,
Hər zaman şəhidin ruhu anılır.
Fəth edib xalqının qəlbini sanki,
Adları ən uca zirvə sayılır.

AMALIMIZ SÜLHDÜR

Rədd olsun müharibə,
Susdurun silahları.

Sevincə dönsün sonda
Anaların ahları.

Azad olsun Qarabağ,
Bizimdir doğma ocaq.
Döyüşə hazırıq biz,
Amalımız sülhdür ancaq.

YATA BİLMİR, ƏSİR ANA

Yurd-yuvadan uzaq düşüb,
Ağlayır hey yana-yana.
Gor dolubdu yatağına,
Yata bilmir, əsir ana.

Doğma vətən həsrətindən
Yığılıbdı sanki cana.
Gözlərinə yuxu getmir,
Yata bilmir, əsir ana.

Bu ayrılıq, bu işgəncə
Bilmir haçan çatar sona.
Gecə-gündüz var-gəl edir,
Yata bilmir, əsir ana.

AZƏRBAYCAN - ANAM MƏNİM

Sevdim doğma yurdu, eli,
Sən öyrətdin mənə dili,



Nur saçırsan yurdumuza hər zaman,
İşıqlıdır Azərbaycan bayrağı.

TƏBRİZİM

Bitməyən həsrətimdən,
Darıxıram sənsiz mən,
Ən şirin söhbətimdən,
Sözüksən, ay Təbrizim.

Yoldadır gözün hər an,
Qurbandır sənə bu can,
Ürəyimi yandıran,
Közüksən, ay Təbrizim.

BABƏKİM VAR

Tariximin salnaməsi
İgidlərlə zəngin olub.
Nəsillərdən nəsillərə
Qəhrəmanlıq miras qalıb.

Babəkim var yaddaşlarda,
Doğma yurdun ölməz oğlu.
Torpağını yağılarla
Bir zərrəsin bölməz oğlu.

XOCALI HARAYI

O gecə yaddan çıxmaz, o gecə qan-qadalı
Qan içində çırpınan, tənha qalan Xocalı!
O qadalı gecənin nalələri bitərmi,
Çəkilən sinə dağı ürəklərdən gedərmi?

Neçə ildir ah çəkir, haray salır Xocalı
Qəmli-qəmli boylanır Zəngəzur, həm Borçalı,
Pərən-pərən düşmüşük, nədir bu qara yazı?
Yaman göynəyir Göyçə, qəm çəkir Qarayazı...

Hardan gəldi bu qismət, hardan gəldi bu bəla,
Xoyrat deyir Kərküküm, qan ağlayır Kərbəla.
Təbrizin ağısından ağızlarda əsir dil,
Zəncan haray qoparır, inildəyir Ərdəbil.

Zəngibasar basılıb, Şuşam bağlı qalıbdı,
Ana torpaqlarımda düşmənin yuva salıbdı.
Dindirməmiş hönkürür orda hər məzar daşı,
Xarı gülə su səpir, əsirlərin göz yaşı...

Yurduma kəc baxana amansızdır nifrətim,
Ağlamaqdan kar aşmaz, qalx ayağa millətim!
Millətimin birliyi qoy yayılsın cahana,
Nəşib olsun bütövlük anam AZƏRBAYCANA!

Faiq Əsgərov